

Tanitim: Mixael Hess 1967-ci ildə Almanıyanın Offenbach şəhərində doğulub, 1987-1992-ci illərdə Frankfurt Universitetinin şərqşünaslıq fakültəsində təhsil alıb. 1993-1997-ci illərdə Maynz Universitetinin doktoranturasına qəbul olub, görkəmli türkoloq alim Lars Johansen rəhbərliyi altında doktorluq dissertasiyası yazıb, 1997-ci ilə müdafiə edib. Universitet illarında türk dili və ədəbiyyatı, islam elmləri ilə yanaşı, yunan dilini də öyrənib.

"Brill" nəşriyyatı tərəfindən İsləm Ensiklopediyasının 3-cü naşının hazırlanmasına cəlb olunub. 2000-2004-cü illərdə Almaniya Elmi Tədqiqat Assosiasiyyası tərəfindən Nəsimi divanlarının tarcüməsi ləyihəsinə dəvət alıb. 2009-cu ildə "Die Sprache des Menschengottes; Untersuchungen zu İmad ad-Din Nasimis türkischem Divan" (Həqq əhlinin dili; İmadəddin Nəsiminin türkçə divanı üzərində tədqiqat) kitabını çap etdirib. Bundan sonra hürufizmə hərflərin simvolizmi programının işlənməsi üzərə elmi fəaliyyətə başlayıb. –

"NƏSIMİ ŞEİRLƏRİ OXULARIN TƏFƏKKÜRÜNÜ ZƏNGİNLƏŞDİRİR"



Mixael Hess: "Kamil insan həm şairin – ümumiyyətlə, insanın – çox dərinliyində olan, həm də onun tərəfindən "mərhəba" deyilərək qəbul edilməsi, dəvəti gərəkan bir həqiqətdir. "İnsani-kamil" özümüzədir, biza yaxındır, ona, yəni kamilliyyə çata bilərik, lakin bu cidd-cəhdəsiz, laqeydiliklə olmaz, ruhumuzun qapılarını açıb "mərhəba" deməliyik..."

Azərbaycanın klassik türkəlli ədəbi xəzinəsi asrlardır. Qərb şərqşünaslığının diqqət mərkəzindədir. Hazırda bu sahənin nüfuzlu araşdırmaçıları sırasında Mixael Hessin (Michael Hess) adı tez-tez çəkilir. Avropanın böyük elmi dairələrində şair və mütafəkkirlerimiz, tarixi mədəniyyət abidələrimiz haqqında onun məqalə və maruzaları böyük maraqla qarşılıqlı. Klassik irlimizin Qazi Bürhanəddin, Nəsimi, Xətai, Abbasqulu ağa Bakıxanov, Abdulla Şaiq, Mirza Fatali Axundzadə, Əbdürəhim bay Haqverdiyev, Əhməd Cavad, Əli bay Hüseynzadə, Abbas Səhhat və başqa nümayəndələri ilə bağlı çıxışları qalbimizdə hədsiz minnətdarlıq hissə doğurur. Daha çox nəsimişunaslıq kimi tanınan Hess bu haqda elmi iş də yazar.

Nəsimi şeiriyyətinə sevgisi onu Azərbaycan dilini öyrənməyə da sövq edib. Hazırda Almanıyanın nüfuzlu universitetlərində Azərbaycan dilini tədris edir, ədəbiyyatımız haqqında mühəzirələr oxuyur. Amma Mixael Hessin ölkəmizə bağlılığı təkçə ədəbiyyatla məhdudlaşdır. 2014-cü ilin oktyabrında alim Almanıyanın Oldenburg şəhərində Carl von Ossietzky Universitetində Azərbaycanca qarşı 20 Yanvar terroru

mövzusunda danişib. Həmin ilin noyabrında Berlinda Qarabağ konflikti ilə bağlı məruzə edib.

Bir müddət önce də paytaxtımızın qonağı olan tədqiqatçının Heydər Əliyev Mərkəzində "Nəsimi dəhəsi müasir kontekstlərdə" mövzusunda mühəzirəsi dirlənildi. O, Nəsimi yaradıcılığının müxtəlif cəhətlərini çağdaş baxış bucağından təhlil edib, Qərb oxucusu üçün əhəmiyyətini dəyərləndirib. Diqqətə çatdırıb ki, Nəsimi şeirində hətta tərcümədə belə hiss olunan bir dərinlik, duyğu gücü var. "Könülüme heç səndən özgə nəsna layiq görəmdim", "Məndə siğar iki cahan, mən bu cahana sığmazam" və digər misralarının nümunə gətirərək dərin fəlsəfi fikirləri oxucuya səda dilla çatdırıldınu vurğulayıb, şairin təkcə dövrünün ziyalları, mütafəkkirələr deyil, hər kəs tərəfindən başa düşülmək arzusunda olduğunu söyləyib. Qeyd edib ki, şair, hamçinin bir çox dərin metabləri biza metaforalarla çatdırıb.

Görkəmli şairin əsərlərinin bu gün də bir çox dillərə tərcümə olunduğunu bildirən alim Nəsimini tərcümə edərən özünün qarşılaşdığı çatınlıkları da diqqətə çatdırıb, öz tacrübəsinə bölüşüb.

"Mədəniyyət.AZ" jurnalı olaraq biz də xalqımızın və ədəbiyyatımızın dəyərlə dostu ilə əlaqə yaradıb kiçik müsahibə aldı:

– **İmadəddin Nəsimi bir şaxsiyyət, şair və mütafəkkir kimi nə vaxtdan diqqətinizi çəkdi?**

– Nəsimi ilkin olaraq şair kimi deyil, tarixi şəxsiyyət səviyyəsində məni maşğıl eləməyə başlayıb. Texminan 2000-ci ildə Böyük Britaniyadan Nəsimi barədə məqalə yazmağım üçün təklif aldım. Qəbul edib məqaləni yazdıqdan sonra Nəsiminin şeiri və fikri mühiti ilə də maraqlanmağa başladım. Alman Elmi-Tədqiqat Assosiasiyyasının dəvəti ilə böyük azərbaycanlıların türkçə divanının tədqiqi proyektində çalışdım. Həmin illərdə dəfələrlə Bakıya, İstanbul, Konyaya səfər etdim, şairin Divanının alyazma nüsxələri ilə tanış oldum. 2009-cu ildə araşdırmaçlarının yekunları "Die Sprache des Menschengottes (Untersuchungen zu İmad ad-Din Nasimis (d. ca. 1400) türkischem Divan)" ("Həqq əhlinin dili; İmadəddin Nəsiminin türkçə divanı üzərində tədqiqat") adlı kitab halında işıq üzü gördü. Bundan sonra Almanıyanın nüfuzlu təhsil ocaqlarından Freie Universiteti xattı ilə Berlinde müxtəlif programlarda fəaliyyət göstərdim. Hürufilik, Is-

lamda hərf simvolizminin yaranması və təkamülü, konkret olaraq, Nəsimi yaradıcılığı ilə bağlı bir sıra tədqiqatların müəllifiyim. Əski ərab əlifbasi ilə yazılmış orta əsrlər türk əlyazmalarının oxunması və araşdırılması sahəsində bəzi nəticələrim var.

– **Nəsimi yaradıcılığını Hötenin, Heynenin vətənində sevdirir və daha çox marağınə səbəb olan məqam və xüsusiyyətləri hansılardır?**

– Nəsimi yaradıcılığının mühüm bir xüsusiyyəti çoxşaxalı olmasıdır. Bunu sadəcə o mənədən başa düşməməliyik ki, şeirlərində sufizm, hürufizm, eşq, musiqi, aruz, balağət elmi kimi çox sayıda dimensiylər, eyni zamanda köhnə Azərbaycan dilindən, fars və ərab dilindən, bu xalqların ədəbiyyatlarından ənsürlər və digər çox maraqlı dimensiylər tapmaq mümkündür. Yəni Nəsimi yaradıcılığının "çox andazəliliyini" sadəcə inди ki vaxtlarda çox dablı "diversity" (çəsidişlik, müxtəliflik) nəzəriyalara görə dayarlıdır. Taqqid etmek, kifayət deyil. Ədəbiyyat, din və fəlsəfa tarixində onu daha da əhamiyyətli bir mövqeyə qoyan, onu daha da maraqlı edən bir cəhat da, mənca, odur ki, Nəsimi şeirlərinin bir çoxu onları oxuyanların təfəkkürünün fəlsəfi nöqtəyi-nazərdən çox əndəzəli, çoxtərəfi, daha dərin, daha zəngin olmasına kömək edir. Bilindi ki, islam təfəkkürü təxminən XI-XIII əsrlərdə "ictihad qapısının bağlanması", yəni dini-fikri ənənələrə müstəqil və sərbəst təfəkkür eylemək yoluyla yeni istiqamət vermənin qurtarması və digər bir çox səbablar üzündən dərin böhmana girmişdir. Sonrakı əsrlərdə dərəcələndən təqələdən asaslanan mühafizəkar fikir çərəyanları hakim olub və hakimiyətlərinə islam ölkələrinin böyük qismında bugündən dənildirməkdəirlər. Bu çərəyanların əksariyyətində "doğru" və "səhv" üzrə qurulmuş qəti ilikil Mövcuddur. Sanki həqiqəti qəbul etməyənleri öldürmək lazımdır. Nəsimi də mütləq həqiqiliyi, Haqqı xətarır, amma elə bir tərzdə ki, onda sərbəst təfəkkürə yer bulunsun, yeniliyə məkan tapılsın. Məsələn, Aşiq qatında kürf ilə islam bərdir, deyir böyük şair. Bu, 15-ci əsrədəki müsəlmana da, bugünkü müsəlmana da qəşdinci gələ bilər. İslam ilə onun ziddi, yəni kürf necə bir olsun ki? Bu şokedicili söz, haradasa bir koan (公案) kimidir, yəni zenbudizmə şagirdləri dərin həqiqətlərə aparmaq üçün onların ağıllarını qarışdırıb paradoksdur. Nəticədə, hürufilik və Nəsimi öz vaxtlarında mövcud ənənələrə yeni şərh gətiriblər, yeni fikir veriblər, amma onları bütövlükə tərtib etməyiblər. Yəni bugünkü islam ölkələrinin çoxunda belə lazım olan bir inkişafa başlayıblar. O baxımdan Nəsimi təfəkkürü XXI əsr üçün də çox maraqlıdır. Nəsimi yaradıcılığının çoxtərəfliyinin bir neçə gözəl misalını özüm də yaşışım. Məsələn, Nəsimi barədə yazdıqlarını oxuyan sünni müsəlman olan bir adam mənə dedi ki, Siz Nəsimini heç düz başa düşmənidir, çünki xristiansınız, oryantalıstsınız, kafirsiniz, Quran şairi olan Nəsimini sizin kimi bir heç başa düşə bilmez. Baxmayaq ki, bir neçə həftə əvvəl Parisda UNESCO tədbirində Nəsimi barədə dənizşəhər şərəfini tapdıqından həmişə yazdığını fikirlərin az-çox eynisini dedim, tədbirin qurtarıldıqdan sonra bir xanım sahnədə qarşımı gələrək dedi ki, siz Nəsimini heç düz başa düşmənidir, dini şair kimi göstərməklə çox böyük səhv etdiniz, o dini şair deyildi, dinin məhvini diləyən, insanlığı dindən qurtarmaq istəyən şair idi! Özü də bu xanım İran azərbaycanlılarından imiş. Yəni vəfatından 600 il sonra belə maraqlı təsir yarada bilən klassik şair, yəqin ki, çox güclüdür. Bir avropanı-

für, yəni hər şey barədə sual verməyi sevən, hər şeyin təqnidinə hazır olan bir adam üçün çox maraqlı və ümidi verici vəziyyətdir.

– **Böyük arif və filosofun "Kamil insan" konsepsiyasını necə təsəvvür edirsiniz?**

– İstayardım ki, bu suali münasibət etdiyiniz misra və ya beytə veraydiniz. Məsələn, Nəsiminin "Mərhəba", "İnsani-kamil", "Canının cananəsi" qəzəlləri var. Misra belə başa düşmək olar ki, Nəsimi və ya şairin onun naminə danışlığı xayalı şəxs, "insani-kamil"ə "mərhəba" deyir. Mərhəbanı da əvvəllərdə bir yerdə olmayan, indi gələn birinə salam vermək kimi başa düşmək olar. Bu baxımdan kamil insan yeni gelən biridir. Eyni vaxtda şairin və ya danışının canına en yaxındır, "canının cananəsi"dir. Bəlkə də, həttə canını can yapan, canının atası, Allähin zatıdır, dərinliklərin an dərinidir. Yəni "insani-kamil" həm şairin – və ya ümumiyyətla, insanın – çox dərinliyindən olan, həm də onun tərəfindən "mərhəba" deyilərək qəbul edilməsi, dəvəti garəken bir həqiqətdir. İnsani-kamil özümüzədir, biza yaxındır, biz ona, yəni kamilliyyə çata bilərik, lakin bu cidd-cəhdəsiz, laqeydiliklə olmaz, ruhumuzun qapılarını açıb "mərhəba" deməliyik.

– **Avropanın klassik və müasir fəlsəfi cərayanlarında hürufiyyət ideyaları ilə uzaqlıqlar...**

– Hürufiliyin mənbələri arasında həm islam təfəkkürü, xüsusiylə da sufizm, həm də xristianlıq var. Bu iki din, islam və xristianlıq, qədim Avropa fəlsəfa ənənələri, Maniheizm və digər din və fəlsəfi cərayanların təsirindən nəşət tapmışdır. Hürufiliyin və Nəsiminin təxəllüsündə mövzuların – insan, insan-dünya münasibəti, həqiqəti tapmağın yolları, eşq və saira kimi – böyük qismını takca bu böyük fikir ənənələrində yox, ümumişərli fəlsəfa və din tarixində də tapmaq mümkündür. Hürufiliyin en maraqlı tərəflərindən biri, mənca, budur ki, islamdan, islam mədəniyyətindən çıxmışına baxmayıaraq, onu islamla və ya dirlən birbaşa münasibəti olmayan təfəkkür sistemləri baxımdından da tədqiq eylemək və bu yolla maraqlı nəticələri alda etmək olar. Məsələn, ingilis-azərbaycanlı fəlsəfəçi Zeyqəm Əzizov Nəsimini "qeyri-səlis məntiq" (fuzzy logic) ilə oxumaq təşəbbüsünü irali sürür...

– **Alman nəsimişunaslığı Nəsimi irlisinin tədqiqinə dəhə hansı təhəfələr verə bilər?**

– Bunu ancaq Allah bili. Bildiyiniz kimi, nəsimişunaslıq üçün çoxlu şəraitin eyni anda mövcudluğunu lazımlı. Nəsiminin köhnə əlyazmalarını təpib tədqiq eylemək, fars, Azərbaycan, ərab dillərini çoxunda belə lazım olan bir inkişafa başlayıblar. O baxımdan Nəsimi təfəkkürü XXI əsr üçün də çox maraqlıdır. Nəsimi yaradıcılığının çoxtərəfliyinin bir neçə gözəl misalını özüm də yaşışım. Məsələn, Nəsimi barədə yazdıqlarını oxuyan sünni müsəlman olan bir adam mənə dedi ki, Siz Nəsimini heç düz başa düşmənidir, çünki xristiansınız, oryantalıstsınız, kafirsiniz, Quran şairi olan Nəsimini sizin kimi bir heç başa düşə bilmez. Baxmayaq ki, bir neçə həftə əvvəl Parisda UNESCO tədbirində Nəsimi barədə dənizşəhər şərəfini tapdıqından həmişə yazdığını fikirlərin az-çox eynisini dedim, tədbirin qurtarıldıqdan sonra bir xanım sahnədə qarşımı gələrək dedi ki, siz Nəsimini heç düz başa düşmənidir, dini şair kimi göstərməklə çox böyük səhv etdiniz, o dini şair deyildi, dinin məhvini diləyən, insanlığı dindən qurtarmaq istəyən şair idi! Özü də bu xanım İran azərbaycanlılarından imiş. Yəni vəfatından 600 il sonra belə maraqlı təsir yarada bilən klassik şair, yəqin ki, çox güclüdür. Bir avropanı-